

Lakin bu görkəmlı sənət korifeylərinin sənətdəki mövqeyi, şan-söhnələrə onu xoflandırmadı, neçə deyərlər, özüne qızılıb qalmadı. Xasiyyətindəki cəsarətlilik, görüb-götürməyi bacarmaq, qəlibindəki sənət yanğısı, sehne məhəbbəti onu teatrdağı bütün sənətkarlarla doğmalaşdırıldı. O, öz istedad və bacarığı ilə az vaxtda bu böyük kollektivə qaynayıb qarşılaşdı.

Ömrünün 60 ilini sənətdə eridən Məmmədkəmal Kazimov gənclik çağlarını tez-tez xatırlar, gördüyü naqışlıklardan yaman əsəbileşərdi: "Arxada qoyub gəldiyimiz aylar, illər, bizim sehnədə yazılın sənətkar təlimatıdır. Yolun o başında bu günkü sənətkarlara örnək ola biləcək çox şeylər qalıb. Bəzi rejissorlarımız sehnədə indi ellaməlik eləməye başlayıblar. Əsil sehne sənətindən, sehnə yaradıcılığındaki realizmdən uzaq düşüblər. Guya ki, sənətdə yenilik eləyirler. Soruşanda ki, qardaşlığı, bu nödər belə - başlayırlar ki, ay bağ belə, bostan belə, it burdan geldi, qurd ordan getdi və "mən burada belə demək istəmişəm". Deyirəm: "ay canım - gözüm, axı tamaşa krossvord deyil, teatrdr. Teatr da həyatın bir parçası, bir amdır. İndi biz bi heyati, bu anı tamaşçıya elə göstərməliyik ki, o buna inansın, təsirlənsin. Axı onszu da tamaşa şərtidir, həyatda olanın, baş və rənin oxşarıdır. Şərtinin özünü de şərtləşdirəndə hər şey bayığlaşır. Məsələn, "Vaqif" tamaşasında onszu da həqiqi saray tikilmir, daş yonulmur, damın üstüne qır salınır. Amma sehnədə saray təessüratı yaratmaq üçün dekorasiyalar qurulmalıdır. Tamaşacı ceryan edən hadisələrlə bərabər 18-ci əsr memarlıq abidələri barədə dekorasiyalar vasitəsiylə müəyyən təəssürata da malik olmalıdır. Göydən bir cubud salayıb bu İbrahim xanın sarayıdır, deməkə kim inanar buna. Xüsusiile, bəylik milli yaradıcılıq ənənələri olan Milli Dram Teatrında, Opera teatrında realizmdən uzaq olan yalançı meyllərə yol verilməmişdir. Bəzən tamaşalarda elə musiqi sesləndirirler ki, Allah göstərməsin, tamaşacı başa düşə bilmir ki, o cengidir, simfoniyadır, muğamdır, cazdır, ya təsnif. Yadda saxlamaq lazımdır ki, teatr sənəti realizmdən uzaqlaşdırıqca, tamaşacı da teatrda uzaqlaşacaq".

Görkəmli aktyor, tanınmış rejissor

Tale onu kimlərlə görüşdürülməyib!?

Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Kazım Ziya, Möhsün Sənani, Mərziyə Davudova, Sona Hacıyeva, Məmmədəli Vəlixanlı, Fatma Qədiri, İsmayıllı Osmanlı, Adil İsgəndərov, Ələsgər Şərifov kimi qüdrətli aktyor və rejissorların əhatəsinə düşəndə 15 yaşlı yenice tamam olmuşdu.

Sənətə ilk gəlindişində sonsuz həsrətlə söhbət açıldı: "Atam mərhum rejissor Əliheydər Ələkbərovla çox yaxın idi. O, sənətə həvesini görüb məni Azdramannın direktoru Səfər Turabovun yanına apardı ki, teatra qəbul etdirsin. Direktor boyuma baxıb "Çox balacdır, hələ aktyorluq eləyə bilməz" deyə etiraz etdi. Əliheydər müəllimin təkidi ilə sehəri gün Respublikası İcəsənət idarəsinin reisi (o vaxt hər Mədəniyyət Nazirliyi təsis edilməmişdi) Adil İsgəndərovun yanına gedəsi olduq. Adil müəllim o zaman hem de teatrin bedii rəhbər idi. O, məni xeyli süzbüb "Qadam, bu uğşığın gözlərindən cin yağır, mənim adımdan Səfərə deyin, onu götürsün. Bundan yaxşı teatr işçisi olacaq", - dedi. Adil müəllimin tapşırıqından sonra, 1944-cü ilde Milli Teatrdağı aktyorluq studiyasına qəbul olundum. Teatrin müxtəlif tamaşalarında bir müddət uşaq rolları oynamdım. Beləliklə də, mənim sənət yolum, sehne təlimatı ilə başlanıb.

Adil müəllimin rəhbərlik etdiyi həmin studiyası 1947-ci ilde bitirdim və arabir müəyyən rollar oynamaqla bərabər, rejissor kəməkçisi, rejissor assisenti vəzifələrində çalışdım. Sonra isə İcəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültələrini qurtardım. Rejissor assisenti, ikinci rejissor və müstəqil rejissor kimi teatrda uzun müddət faaliyyət göstərdim.

1964-cü ilde Aleksey Arbuzovun "Tanya" pyesi ni Azərbaycan sehnəsində ilk dəfə olaraq tamaşaya hazırladım. Bu həm də mənim ilk müstəqil rejis-

sor isim olmuş.

Sonralar isə bir-birinin ardına Hüseyn Müxtarovun "Kimdir müqəssir?", M.F.Axundovun "Xırş quldurbəsan", İ.Səfərlinin "Yol ayrıcında", A.S.Puşkinin "Yatmış gözəl", M.Y.Lermontovun "İki qardaş", A.Şaiqin "Fitnə", S.Dağlıının "Kölgələr piçıldılır" kimi onlara maraqlı sehnə əsərlərinə qurulus vermişəm.

Mehdi Məmmədovla birlikdə təxminən on beş tamaşa hazırlamışq. Onlardan "Dəli yüksəcəgi", "Xəyyam", "Canlı meyit", "Meşşanlar", "Şadlıq sorağında", "İblis" tamaşalarını buna misal göstərmək olar.

Respublika dövlət mükafatına layiq görülmüş "Mahni dağlıarda qaldı" tamaşasını isə Əliheydər Ələkbərovla birgə hazırlamışq. Görkəmli rejissorımız Adil İsgəndərovun quruluşunda on illər boyu sehne təhsinində uğurla oynanılan "Vaqif" tamaşasını üç dəfə bərpa etmişəm. Yəni Vaqifi ilk dəfə ifa edən Ələsgər Ələkbərov və Kazım Ziyadən, Qacar rolunda isə Sıdqi Ruhulladən sonra həmin obrazların yeni ifaçıları olan İsmayıllı Dağıstanlı, Məmmədraza Şeyxzamanov və başqa aktyorlarla bərpa işini mən aparmışam. Axırıncı bərpa işim isə 1976-cı ildə oldu. Sənəd Vurğunun 70 illik yubileyi ilə əlaqədar olaraq Qacar rolunu yeni ifaçı - mərhum aktyorumuz Hamlet Xanızadə apardı.

Mənim kino təlimim çox qəribə olub. 1945-ci ilə çəkilən "Arşın mal alan", "Bakının işşələri" və "Fətəli xan" filmlərində kütłəvi sehnələrdə çəkildim. İlk sözülu rolum isə "Bir cənub şəhərində" ki Davud olub. Sonralar müxtəlif vaxtlarda ekranaşdırılan "Yol ehvalatı"nda Şəmsi dayı, "Şahid qız"da Səməndər, "Qara Volqa"da Baba, "Ölüller" də Hacı Kazım, "Qəti günü"nda Vəzir rollarını ifa etmişəm. Çəkildiyim sonuncu və həm də 20-ci film "Ümid" də ilk dəfə olaraq baş rola çəkilmİŞəm.

Mən Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazimov, Şəmsi Bedəlbəyli, Məhərrəm Həsəmovla çox yaxın olmuşam. O vaxt yoldaşlar zarafatla deyirdilər ki, Məmmədkəmalın atası Adil İsgəndərovdur, qardaşı da Mehdi Məmmədovdur. Onların hərmişə yaradıcılıq təmasında olmuşam. Onların hərəsinin öz iş metodu var idi..."